

Yorulmaz tədqiqatçı

Radiasiya materialşünaslığı sahəsində tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor Rəhim Mədətovun 70 yaşı tamam olur. Ömrünün 47 ilini Azərbaycan Milli Elmlər Akademiyasının divarları arasında keçirən professor Rəhim Mədətov, bu günlərdə YUNESKO-nun milli-mədəni irs siyahısına daxil edilən qədim Şəki şəhərində dünyaya göz açıb. Şəki təkcə duzlu-məzəli lətifələr yaradan insanları ilə deyil, Azərbaycan ədəbiyyatına, tarixinə, elmi-ictimaiyyətinə görkəmli şəxsiyyətlər, sənətkarlar bəxs edən bir divar kimi də məshurdur.

Rəhim Mədətov Azərbaycan Dövlət Universitetinin bitirdikdən sonra bir müddət müəllim işləmiş, 1973-cü ildən isə Elmlər Akademiyasının Fizika İnstitutunda, akademik H.Abdullayevin və professor E.Bəkirovun rəhbərliyi altında elmi fəaliyyətə başlamış, 1977-ci ildən Radasiya Tədqiqatları Sektoruna kiçik elmi işcidiən laboratoriya rəhbəri vəzifəsinə kimi yüksəlmış, özünü nəzəri və praktiki cəhətdən hazırlıqlı eksperimentator kimi göstərmisdir.

İonlaşdırıcı şüaların təsiri altında sadə və mürəkkəb yarımkəciriçi materiallarda və onlar əsasında hazırlanan strukturlarda defektəmələgelmə proseslərinin qanunauyğunluqları, onların radiasiyaya davamlılığı, elektrofiziki və fotoelektrik xassələrini idarə etmənin rəsədasi fiziki üsullarının işlənməsi istiqamətində tədqiqatlar aparan Rəhim Mədətov elmi yaradıcılıq işini davam etdirmək üçün müxtəlif elmi tədqiqat institutlarına, ömürlədən Moskva "Start" Elmi Yaradıcılıq Birliyində təzəvə olunmuş və institutda Ge-Si bərk məhlulu əsasında p-n keçidlərin hazırlanma texnologiyasının elmi əsasını yaratmışdır. 1981-ci ildə "Ge-Si bərk məhlulu əsasında hazırlanmış fotodiодlarının fotoelektrik xassələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və SSRİ Ali Attestasiya Komitəsinin qərarı ilə fizika-riaziyyat elmləri namizədi, 1983-cü ildə isə böyük elmi işçi adına layiq görülmüşdür. 1982 -85-ci illər ərzində əldə etdiyi elmi nəticələr Azərbaycan və SSRİ EA-nın mühüm nəticəsi kimi qəbul edilmiş və müxtəlif mükafatlara layiq görülmüşdür. Yüksek nəzəri hazırlığı, elmi tədqiqata olan böyük marağı, əməkseverliyi, yorulmaq bilmədən çalışması, coxillik tədqiqatları

sayesinde müxtəlif tip qis-mən nizamsız yarımkəciri-clərdə (kristallarda, heterost-rukturlarda və nazik təbəqə-lərdə) elecə də onların əsa-sındakı kontakt strukturların-da elektron proseslərinin xüsusiyyətlərinin və bu pro-seslərə ionlaşdırıcı şüalan-manın təsiri mexanizminin öyrənilməsi sahəsindəki uğur-ları 1992-ci ildə "Ge-Si bərk-məhlulu əsasında hazırlanmış p-n keçidlərdə fotovolta-ik və radiasiya effektləri" mövzusunda doktorluq dis-sertasiya işinin müdafiəsi ilə nəticələndi. Rəhim Mədetov 1994-cü ildən Radiasiya Problemləri Institutunun aparıcı laboratoriyalardan biri olan "Yarımkecirlilərin radiasiya fizikası" laborato-rivasına rəhbərlik edir.

Onun çoxillik tədqiqatları nın nəticəsində nadir torpaq elementləri ilə aşqarlanmış Alii BVi monokristallarının laylı quruluşlu kristallarında elektrik və lüminessensiya dayanıqsızlıqları, aşqarlamanın çeviricilik effektinə təsiri və onlar əsasında yaradılmış heterokeçidlərin elektrik fotoelektrik xassələri, rekombinasiya prosesləri hətərəfli öyrənilmişdir. O, uzun illər nazik təbəqələrdə radiasiya və fotoproseslər sahəsində tədqiqatlara rəhbərlik etmiş, laylı yarımkəcəricilərin və onlar əsasında heterokeçidlərin, MDP strukturlarının elektrik, fotoelektrik xassələrini tədqiq edərək ionlaşdırıcı şüaların, sürətlənmiş elektronların bu çeviricilərin fiziki xassələrinə təsirini, MPFD radiasiyaya davamlığı problemlərini öyrənmişdir. Rəhim Mədətovun son illərdəki tədqiqatları müxtəlif maddələrdə radiasiya defektlerinin əmələgelmə mexanizmləri, onların maddənin fiziki, kimyəvi, səthi xassələrinə təsiri qanuna uyğunluqlarının aşkar edilməsinə həsr olunmuşdur. Onun rəhbərliyi altında radiasiyaya davamlı material kimi kosmik texni-



kada və nüvə texnologiya-
sında geniş tətbiq sahəsinə
malik olan material və struk-
turların radiasiya şüalarının
təsiri altında fiziki xassələrin-
də baş verən dəyişikliklər
geniş tədqiq edilmiş, radia-
siyaya davamlılığın artırıl-
ması yolları araşdırılmış, bu
sahədə mühüm nəticələr əl-
də edilmiş, Azərbaycan
Respublikası Prezidenti ya-
nında "Elmin İnkışafı Fon-
du"nun bir sıra layihələrinin
qalibi olmuş, rəhbərlik etdiy-
i layihələri uğurla başa vur-
muşdur.

Rəhim Mədətovun radia-siya materialşunaslığı sahə-sindəki gərgin elmi fəaliyyəti 150-dən çox elmi əsərdə, ə-cümlədən 1 monoqrafiya, 15-dən artıq müelliflik şəhə-dətnaməsi və 2 patentdə öz-əksini tapmışdır. Aldığı elmi nəticələrə müxtəlif elmi jurnal və monoqrafiyalarda istinad edilmişdir. Bu elm sahələri üzrə keçirilən eksər mötəbər simpozium və konfranslarda iştirak etmiş, aldığı yeni nəticələrlə dünya alimlərini ta-nış etmişdir. Onun elmi əla-qələri hərtərəfli və genişdir.

Rəhim Mədətovun elmi kadrların yetişdirilməsində xidmətləri diqqətə layiqdir. Belə ki o, on beş fizika üzrə felsəfə doktoru və iki elmlər doktorunun elmi məsləhətçisi olmuşdur və hazırda 4 doktorant onun elmi rəhbərliyi ilə tədqiqat işini davam etdirir. Onun aldığı nəticələr bir sıra yüksək reytingli elmi jurnal-larda dərc edilmişdir.

Rəhim Mədətovun bin alim, elmi işlərin yorulmaz təşkilatçısı və yüksək səviyyəli müəllim kimi fəaliyyəti çoxşaxəli və hərtərəflidir. Da-im pedaqoji fəaliyyətlə de-məşğul olan Rəhim Mədətov 2004-2007-ci illər ərzində

Naxçıvan və Bakı "Türk li-sey" şagirdlərini Beynəlxalq Ekoloji elmi-layihə olimpiadalarına hazırlamış və onları qızıl, gümüş və bürünc medallara layiq görülmüşlər. Hazırda o, Azərbaycan Milli Aviasiya Akademiyasının "ümumi və tətbiqi fizika" kafedrasında professor vəzifəsində pedaqoji fəaliyyətini davam etdirir.

Rəhim Mədətov AMEA-nın, eyni zamanda Radiesiya Problemləri İnstitutunun ictimai həyatında da də fəal iştirak edir. O, 1993-cü ildən İnstitutun Elmi, Müdafiə şuralarının, Həmkarlar İttifaqı təşkilatının idarə heyətinin və Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasında "Ekspert Şurası"nın üzvü kimi fəaliyyət göstərir.

Azərbaycanda rədasiyadı materialşünaslığı elmi istiqamətinin inkişafında əldə etdiyi nailiyətlər, elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlər AMEA tərəfin-dən yüksək qiymətləndirilmiş və 1999 və 2009-cu illərdə AMEA-nın Rəyasət Heyəti-nin "Fəxri fərmanlarına" layiq görülmüşdür.

Özüne qarşı yüksək tələbkarlıqla yanaşan, dərin iradəyə, principial amala, geniş iş təcrübəsinə malik bir şəxs olan Rəhim Mədetov rəhbərlik etdiyi laboratoriyanın və institutun əməkdaşlarının dərin hörmətini qazanmışdır.

Alim ömrünün müdrikkilik çağında da elmi tədqiqat işlərini uğurla davam etdirir, iżəlide onun yeni planları, layihələri və sazişlərin reallaşması gözləvir.